



**Zemfira Məhərrəmli**  
yazıçı-publisist

Çevrəsində, ətrafında baş verən olaylara, ictimai-siyasi hadisələrə fərqli prizmadan yanaşmaq Qəşəm Nəcəfzadənin şeirlərinin səciyyəvi cəhətlərindəndir. Yaradıcılığının erkən dövründə də belə olub, indi də belədir. Tanınmış şair-publisist, AYB-nin "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdürü Qəşəm Nəcəfzadə çoxsaylı şeir, esse, hekayə və elmi-publisistik kitabların müəllifidir. Əsərləri türk, rus, ingilis, alman, polyak, fars, gürcü və özbek dillərinə tərcümə edilib. Tənqidçilər onun yaradıcılığını realist üsluba aid edirlər. Şairin son dövr yaradıcılığında epik, modern və metafizik şeirlər də üstünlük təşkil edir.

Onun yaradıcılığı barədə ədəbiyatşunas alımlar, tənqidçilər müxtəlif vaxtlarda fikirlər söylemişlər. Tanınmış ədəbi-tənqidçi, professor Vaqif Yusiflinin şəhərlərindən birində oxuyurraq: "Q.Nəcəfzadənin bir şair kimi özünəməxsusluğundan söz gedərsə, bunu qeyd etməyi vacib bilirik ki, hər bir şairi başqa bir şairdən ayıran, fərqləndirən, məxsusilik qazandıran cəhətlər olur. Fikrimizcə, Qəşəmin özü-nəməxsusluğunu onun bu bənzətmələr sərgisini xatırladan və assosiativ təfəkkürdən doğan bəzi şeirləri ilə yanaşı, "Ay Vətən!", "Öləndə, ölüsən...", "Adam az qalır...", "Kəndə qayıdannda", "Qorxma" şeirlərini də xatırlamış lazımlı gəlir... Deməli, bənzətmələr müəyyən bir obrazın tam və dolğun təcəssümüne xidmət edirsə, o zaman şeirdə konkret bir fikir də hasil olur."

Əvvəldə qeyd etdiyimiz kimi, müəllifin mövzu və problematikaya münasibəti fərqlidir, şeirləri və yaratdığı obrazlar bir-birinə oxşamır. Şair uğur-

gərə su məqədəs yeriñin adalarından ar-  
qu pərvənələrin söz vəzəsi var ləti. Məruqı-

mumkundur. Əger Təmrimiñ adı işlindirse və  
həmkiçix mecan sozler, həmtə təkmeçan qə-

# **Q.Nəcəfzadə: "Müharibəni hiss etdiyin kimi yaz..."**

suzluğa, yol verdiyimiz yanlışlara, qüsurlara bəzən tənqid münasibət bəsləyir, baş verənlər üçün özümüz də də günah, suç axtarır. "Ay Vətən!" şeiri bu baxımdan fikrimizə sübutdur:

**Təndir çörəyini kökə elədik,  
Torpağını seçdik, bölgə elədik.  
Böldük səni tikə-tikə elədik,  
Bacın ölsün, anan ölsün, ay Vətən!**

Göründüyü kimi, şair milli-mənəvi dəyərlərimizə, qədim adət-ənənəmizə biganə münasibətə, məmləkətin yad əllerle zaman-zaman bölgələrə bölünməsi, hissə-hissə, parça-tikə edilməsi, "Göyçə gölün Sevan gölünə çevrilmesi" ilə heç cür barışa bilmir:

**Mən bilmirəm, axşam nədi, gün nədi?  
Qız-gelinin əsir-yesir gündədi.  
Şuşam getdi, bir balam var, dinmədim,  
Mənim kimi balan ölsün, ay Vətən!**

Birinci Qarabağ savaşında erməni canilərin ələ keçirdiyi yurd yerlərimizin dağdırılması, viran edilməsi, mülki əhalinin, qız-gelinin əsir-girov götürülməsi, Qarabağın incisi Şuşanın və digər şəhərlərimizin işgal olunması müəllifin yaralı misraları ilə izhar edilir. Şair Vətən oğullarını ayağa qalxmağa, düşmənə dərsini verməyə, haqsızı öz qanlı əməlinə görə cəzalandırmağa səsləyir:

**Al qılınıcı, vur düşməni, böl iki,  
Bu düşmənlər səni elə bölib ki...  
İnnən belə şeir vaxtı deyil ki,  
Bu şeiri yanan ölsün, ay Vətən!**

"Qarabağ şikəstesi" şeirində isə müəllif düşmən tapdağında olan, nisgili qurban ömrü yaşayan Şuşamızın adının yeri gəldi-gəlmədi, müxtəlif iashə müəssisələrinə, kafe-restoranlara verilməsi ilə heç cür razılaşdır, bunu bir aşağılama hesab edir. Vaxtılı "şahları diz çökdürən", kafırlərə təslim olmayan məğrur, vüqarlı, havası can dərmanı, büllurtək təmiz, şüştək şəffaf Şuşamızın indi bu durumda qalması şairin ürəyini didib-parçalayır:

**Mənim Şuşamı hər şəyə bənzətməyin,  
Mənim Şuşamı bu qədər kiçiltməyin.  
Qoyun Şuşam qalsın Şuşalığında,  
Qoyun Şuşam qalsın şüşəliyində.**

Zorla duçar olduğumuz qanlı savaşın həyatımıza gətirdiyi fəlakətlər, üzüntülər, insanların taleyinə vurulan zərbələr, sağlamlığını itirib şikət olmuş insanların faciəsi şairi daim düşündürüb, bu ağırlı fikirlərini şeirlərdə məharətlə poetikləşdirib. "Əlil arabası" şeiri fikrimizə sübutdur:

**Əlil arabası ilə uşaq kolyaskası  
Yanaşı addımlayır...  
İndi təkər ayaqlar.**

Qəşəm Nəcəfzadə "Tapşırıq" adlı şeirində isə Vətən oğluna xitabən itki-lərimizin əvəzini çıxmak, yurd yerlərimizi işğaldan azad etmək, müharibənin vurduğu yaraları sağaltmaq üçün məhz bu gün qətiyyətli addım atmağı tövsiyə edir. Şairin qanlı savaşları yenmək, "müharibə" sözünü Yer üzündən silmək üçün oğullarımıza verdiyi nəsihət qürurvericidir:

**Bu döyüşdə Qırat yox,  
Dürat yox.  
Tankı sürməyi öyrən, oğlum,  
Tankı sürməyi öyrən!..  
Bu döyüşdü, silahına uyuş bir,  
Düşmən çıxdu, silah birdi, qayış bir.  
Avtomatın tətiyinə yığış bir,  
Dərə dilini öyrən, oğlum,  
Dərə dilini öyrən!**

Şair illərdən bəri hesrət qaldığımız, zəbt edilmiş yurd yerlərimizin xıffətini, yamyasıl, gül-çiçəklə kövşənində otlağlığı doğma kəndinə tamarzi qalan, sahibinə vefalı atın timsalında belə çatdırır:

**Ağbulaqlı Tahirin atı  
Gecənin birində  
Dönüb küleyə,  
Getdi ön cəbhəyə...  
Kimi dedi  
At doğulduğu kəndi görübmiş  
Yuxusunda.**

**At qayıtmadı,  
Yerinə bir şeir qayıtdı...**

Qəşəm Nəcəfzadə Vətən mövzusunda, müharibə qurbanları haqqında bəsit, cılız, alınma sözlər doldurulmuş əndrabadi şeirlər yazan şairciklərə üzünü tutub "Vətənimizi belə şeirlərle kiçitməyin, ya da qələminizi sindirin" deyir. Ana yurdumuzu belə bəsit şeir-



lərden xilas etməyə, ağılla düşünüb yazmağa, uşaqlara həyatımızı zəhərleyən bu qanlı münəqışının əsl mahiyyətini erkən yaşlardan doğru-dürüst anlatmağa çağırır:

**Ayağınızla yox,  
Gözlərinizlə yeriyin...  
Uşaqlara "düşmən" sözünü  
düşünmək kimi anladın.**

Dünyada gedən bütün münəqışələrə nifrət etdiyini, bu hərb qovşalarının Yer üzündən silinəcəyi, həmişəlik bittəcəyi, insanların ölüm saçan müharibə kabusu ilə bir daha üzləşməyəcəyi günü arzuladığını dila gətirən misraları da var Q.Nəcəfzadənin:

**Mənə silah verməyin,  
satıb kitab alacam...  
Şeir oxuyacam əsgərlərə  
səhərdən-axşamacaq.**

**Məni müharibəyə aparmayın...  
Müharibəni oyuncaga çevirəcəm...**

Q.Nəcəfzadənin "Bir gecənin işi" adlı şeirini siyasi lirikanın dəyərlə nümunəsi saymaq olar. Atəşkəs əldə olunsa belə, buna heç vaxt düzgün riayət edilməyən dövrə, münəqışının qan-qada, hərbi qovşa marhələsinən soyuq müharibə müstəvisinə keçidiyi bir zamana həsr edilmiş bu şeir də Qarabağ dərdimizin çözülməsi ilə bağlı yaşınan çətinliklərdən söz açılır:

**Biz Qarabağı öz əlimizlə aparıb  
ATƏT-ə nəhaq verdik.  
İndi erməni verər, ATƏT verməz.  
BMT-ə nəhaq dedik "dur bizə gel",  
"gey təzə gel..."**

Bu şeirdə uzun illərdən bəri Dağlıq Qarabağ probleminin həlli ilə laqeyd yanaşan, birtərəflı mövqe tutan, bizi dolaşığa salan, azdırın yollar göstərməkə otuz il vaxt qazanan ATƏT-in Minsk Qrupunun məlum münəqışının həlli ilə bağlı qətiyyətli addım atmadığı, BMT-nin dörd mühüm qətnaməsinin yerinə yetirilməsi üçün heç bir səy göstərmədiyi satirik dille, kəskin sar-kazmla nəzərə çatdırılır. Şair onu narahat edən, düşündürən "Avropa bizim üçün nə iş gördü ki?" sualına qeyzlə, rişxəndlə belə cavab verir:

**Nə oldu, Avropa əlimizə gülə verdi, nədi?  
Yoxsa yaxamızdan medal asdı?!  
Dünyaya hay-haray saldıq,  
Qarabağı aparıb dünyanın ovcuna qoyduq...  
Dünya hələ də düşünür...**

**Deyirəm:  
Aparıb necə müşkülə çevirdik  
bir gecənin işini...**

Həmin vaxtlarda Vətən müharibəzinin, 44 günlük möhtəşəm Zəfər savaşımızın dağlar, dəryalar boyda sevinci hələ yaşanmamışdı. Əger belə olsaydı, Qəşəm Nəcəfzadə bir neçə sətir önce misal getirdiyimiz şeirinin son misrasındakı "bir gecənin işi" yerinə, yəqin ki, "44 günün işi" ifadəsini

yazardı. Zəfər savaşımızın səsi-sorağı dünyaya yayılan günlərdə, hamının Qarabağ cəbhəsindən gələn xəbərlər də diqqət kəsildiyi bir vaxtda şairin Artkaspi.az saytında "Müharibə etirli şeirlər" adlı yazısı dərc edilmişdi. Müəllif qeyd edirdi ki, "ordumuzun qazandığı Qələbə, hər seydən əvvəl, düşmənə bir əxlaq dərsidir. Torpaqlarımızı azad etmeyin məramında böyük bir mədəniyyət və əxlaq yaşayır. Döyüş taktikamızın sivil, ən müasir savaş texnologiyaları əsasında aparılması dünyaya nümunə kimi göstərilir. Mülki əhaliyə atəş açmadan irəliləyən döyüşçülərimiz düşmənin yalnız siyah-sursat anbarlarını, döyüş teknikasını məhv edir. Döyüş əxlaqımız insanpərvərliyə, minillik mənəvi-əxlaqi dəyərlərimizə, haqq uğrunda mübarizəmizə, gücümüz isə iqtisadiyyatımıza və dünyada apardığımız məqsəd-yönlü siyasetimizə söykənir."

Q. Nəcəfzadənin fikrincə, bu gün Zəfər şeirləri yazmaq vaxtıdır. Müharibə şeiri kampaniya xarakterli olmamalıdır. Birinci Qarabağ savaşı zamanı bu qəbildən olan şeirlərimizde kədər notu güclü idisə, ikinci müharibədə Qələbə əzmi üstündür və bu üstünlük müharibə şeirlərimizin canlı, orjinal yaranmasına xidmət edir. Çünkü buradakı paralellik şeirdəki əzmkarlıqla, ordu coşqusu ilə üst-üstə düşür...

Müharibə şeiri yazmaq üçün səngərin barit qoxusunu udmaq lazımdır, torpağın qoxusunu burnuna dəyməlidir və sən səngərdə əsgərlə birgə "olum" və "ölüm" həyəcanını yaşamalısan. Bax, onda şeirlərindən müharibə etri gələcəkdir.

**Şair söyləyir ki, "bu gün ordu  
məninkı Qarabağı, bütövlükdə  
Qafqazı müharibədən xilas edir.  
Hətta ermənini də. Ermənini erməniliyindən xilas etməyin zamanı  
gəlib. Müharibəni necə hiss edirsənse, eləcə, heç nə əlavə etmədən, artırmadan, olduğu kimi yaz. İstər pa-foslu olsun, istərsə piçiltili, fərq etməz. Olduğu kimi, hiss etdiyin kimi yaz. Gözəl alınacaq".**